

Naxçıvan Muxtar Respublikası Florası Üçün Yeni Quşarmudu (*Sorbus L.*) Növləri

T.H. Talibov, Ə.M. İbrahimov

AMEA Naxçıvan Bölməsimum Bioresurslar İnstitutu, Babək küç., 10, Naxçıvan AZ 7000, Azərbaycan;
E-mail: t_talibov@mail.ru; enver_ibrahimov@mail.ru

Aparılan çoxillik tədqiqatlar, o cümlədən elmi ekspedisiyalar zamanı toplanan materialların təhlili və ədəbiyyat məlumatlarının araşdırılması nəticəsində Naxçıvan Muxtar Respublikası florası üçün yeni olan *Sorbus albovii* Zinserl., *S. armeniaca* Hedl., *S. buschiana* Zinserl., *S. caucasica* Zinserl., *S. fedorovi* Zaikonn., *S. kusnetzovii* Zinserl., *S. migarica* Zinserl. və *S. tamamschjanae* Gabr. növləri müəyyən edilmişdir. Məqalədə, növlərin sinonimləri, yüksəklik qurşaqları üzrə yayılma qanuna uyğunluqları, biotopu, çiçəkləmə və meyvənin yetişmə müddətləri haqqında da məlumatlar öz əksini tapmışdır.

Açar sözlər: Naxçıvan Muxtar Respublikası, *Sorbus L.*, yeni növlər, sistematika, yayılma arealları

Naxçıvan Muxtar Respublikası bitki örtüyünün biomüxtəlifliyinə görə Azərbaycanın ən zəngin regionlarından biridir. Yabanı meyvə bitkiləri içərisində quşarmudu (*Sorbus L.*) növləri sistematik tərkibinə görə seçilirlər. Muxtar respublikanın quşarmudu növlərinin öyrənilməsi məqsədilə əraziyə edilən ekspedisiyalar (2005-2016) zamanı çoxlu herbari materialları toplanılmışdır. Materialların pomo-loji əlamətlərinin analizi, ədəbiyyat (İbrahimov, 2008; Talibov, İbrahimov, 2013; Grossgeym, 1952; Priyilipko, 1954) və eyni zamanda AMEA Botanika İnstitutunun (BAK), AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun və Naxçıvan Dövlət Universitetinin herbari fondlarında saxlanılan nüsxələrlə müqayisəsi nəticəsində Naxçıvan Muxtar Respublikası florası üçün yeni olan *Sorbus albovii* Zinserl., *S. armeniaca* Hedl., *S. buschiana* Zinserl., *S. caucasica* Zinserl., *S. fedorovi* Zaikonn., *S. kusnetzovii* Zinserl., *S. migarica* Zinserl. və *S. tamamschjanae* Gabr. növləri müəyyən edilmişdir.

1. *S. albovii* Zinserl. Цинзерл. Фл. СССР IX (1939) 390 и в Addenda, 8: 493. - *S. aria* var. *Concolor* Albow, Prodr. fl. Colch. (1895) 71. - *S. aria* var. *concolor* Boiss. Fl. Or. II (1872) 658, - *S. concolor* C.K.Schn., Handb. D., Laubholzk. I (1906) 686; Grossg. Фл. Кавк. IV (1934) 288 – **Albov quşarmudu**

Ağac və ya koldur. Tumurcuqları çılpaq və ya az tükcüklidür. Yarpaqları tərsyumurtavari və ya ellipsoidür. Qaidədən az daralmış və ya dairəvidir. Yuxarısı sıvri və ya kütdür, adətən sıvri ucludur, 7-10 sm uzunluqdə, 4-7 sm enindədir. Yan damarlarının sayı 8-11 cütdür, üst tərəfi çılpaq (ilk vaxtlar damarlar boyunca az tükcüklü), alt tərəfi isə yaşıl və zəif tükcüklidür. Kənarları dişciklidir, yuxarı tərəfi adətən aydın olmayan ikiqat dişciklidir, kəskin iti dişciklər yarpağın aysinə kimi çatır. Kasağı keçətükcüklü olub, dişcikləri üçbucaq şəklində

sivridir. Ləçəkləri yumurtavaridir. Meyvələri dəyirmi və ya oval şəkilli olub qırmızıdır, sonralar göyərir. May-iyun aylarında çiçək açır, avqust-sentyabrda isə meyvəsi yetişir.

Typus: *Caucasus occidentalis*, Reservatum Publicum Caucasicum, in declivibus septentrionalibus montis Abago in betuleatis ad rivum, 3.VIII.1929, A.İ.Leskov et A.P. Rusaleev (LE).

Bitdiyi yer: Orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyəsindən 1800-2000 (2200) m hündürlüklerdə seyrək meşəliklərdə və kolluqlar arasında yayılmışdır.

Yayılma yeri. Muxtar respublikanın Ordubad rayonunun Nürgüt kəndi ətrafindən toplanılmış herbari nümunələrinə əsasən təyin edilmişdir. Qafqaz coğrafi areal tipinə aiddir. Naxçıvan Muxtar Respublikası florasına ilk dəfə tərəfimizdən daxil edilir.

Növ ilk dəfə 1929-cu ildə Y.D.Zinzerling (Цинзерлинг, 1939) tərəfindən toplanılmış herbari nümunələrinə əsasən təyin edilmişdir. Qafqaz coğrafi areal tipinə aiddir. Naxçıvan Muxtar Respublikası florasına ilk dəfə tərəfimizdən daxil edilir.

Y.D.Zinzerling (Цинзерлинг, 1939) *Sorbus L.* cinsinə daxil olan növləri sistemləşdirərkən *S.albovii* Zinserl. növünü sərbəst növ kimi qəbul etsə də, E.C.Qabrelyan (Габриэлян, 1978) onu *S. subfusca* (Lebed.) Boiss. növünün sinonimi olduğunu göstərmişdir. İ.T.Zaikonnikova (Заиконникова, 1980) da Qafqazın şimal-qərbindən (Abaqo dağı) toplanılan nümunələrə əsasən təsviri verilmiş *S.albovii* Zinserl. növünün daha çox *S.subfusca* (Lebed.) Boiss. növünə oxşadığını qeyd etsə də, digər məqaləsində (Заиконникова, 1976) onu sərbəst növ kimi qəbul etmişdir. İ.T.Zaikonnikovaya (Заиконникова, 1980) görə *S.albovii* Zinserl. və *S.subfusca* (Lebed.) Boiss. növlərinin müstəqilliyi onla-



S. albovii Zinserl. - Albov quşarmudu



S. armeniaca Hedl. - Erməni quşarmudu

rin coğrafi yayılması və xromosom sayının müxtəlifliyi ilə də təsdiq olunmuşdur. Belə ki, *S.albovii* Zinserl. növünə demək olar ki, bütün Qafqazda rast gəlinməsinə baxmayaraq, *S.subfusca* (Ledeb.) Boiss. növünün areali Qafqazın qərb hissəsi ilə məhdudlaşır. Həmçinin, *S.albovii* Zinserl. növü tetraploid ($2n=68$), *S.subfusca* (Ledeb.) Boiss. isə diploid ($2n=34$). Bu növlər həmçinin, morfoloji əlamətlərinin müxtəlifliyinə (yarpağın formasına, ölçüsünə, kənarına və s.) görə də fərqlənilirlər. Bu səbəbdən də *S.albovii* Zinserl. növünün S.K.Çerəpanovun (Черепанов, 1995) da qeyd etdiyi kimi sərbəst növ olaraq qəbul olunması daha məqsədə uyğundur.

T.İ.Zaikonnikovanın (Заиконникова, 1976) məqaləsində də qeyd olunduğu kimi *S.albovii* Zinserl. növünə yalnız Dağıstan və Naxçıvan Muxtar Respublikası ərazisində rast gəlinir.

2. *S. armeniaca* Hedl. Monogr. d. Gatt. *Sorbus* (1901) 69; S.K.Schneid., III. Handb. d. Laubholz. I (1906) 693; Grossg., Fl. Kavk. IV (1934) 289; Цинзерл. Фл. СССР IX (1939) 396; Grossg., Opr. rast. Kavk., (1949) 74; Grossg., Fl. Kavk., V (1952) 36; Прилипко, Fl. Azərb., V (1954) 58; Azərbaycanın ağac və kolları, III (1970) 45. - **Erməni quşarmudu.**

Kol və ya alçaqboylu ağaçdır. Yarpaqları yumurtavarı, ellipsvari və ya uzunsov ellipsvarıdır. Qaidəyə yaxın hissə dərinləşmişdir. Yuxarısı sıvri və ya az-az hallarda kütdür, 6-8 sm uzunluqda, 3,5-5 sm enində olub, kənarı çox dərin olmayan 5-7 dilimlidir (aşağı dilimlər yarpaq ayası eninin yarısının 1/2-1/3 hissəsinə qədər çatır). 30-36 sıvri diş vardır. Üstdən tünd yaşıllı və çılpaq, altdan bozumtul və ya ağ rəngli six keçətükçülüdür. Yan damarlarının sayı 9-10 cütdür, onlar yarpağın altında aydın seçilir. Çiçək qrupu çoxçiçeklidir. Kasaciğin kənarları sıvri üçbucaq şəklindədir. Ləçəkləri ağ, yumurtavarıdır. Meyvələri 1,0-1,2 sm uzunluğunda, 0,8-1,1 sm enində olub, oval və ya dairəvidir, yanlardan azacıq basılmışdır, tək-tək və ya 3-7 ədədi birlikdə qalxanlarda toplanmışdır. Yetişmiş meyvələri qırmızı olub, quruyanda göyərir. May-iyun aylarında çiçək açır, sentyabr-oktyabrda meyvələri yetişir.

Lectotypus: Karabach orient in extreme margin'e sylvarum versus cucumen m. Kirs, 18.IX. 1829, Szovits (LE, isolect. BM).

Bitdiyi yer: Orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyəsindən 1500-2300 m hündürlüklərdə daşlı-qayalı yamaclarda, arid seyrək meşəliklərdə və kolluqlar arasında yayılmışdır.

Yayıılma yeri. Muxtar respublikanın Ordubad rayonunun Nürgüt kəndi ətrafindakı seyrək meşəlikdə palid, yemişan, alma, armud, zirinc və s. növləri ilə birlikdə və ya tək-tək 18.VII.2012. T.H.Talibov, Ə.M.İbrahimov; Şahbuz rayonunun Biçənək

kəndi ərazisində palid meşəliyi 04.VII.2014. T.H.Talibov, Ə.M.İbrahimov.

Növ *S. persica* növündən yarpağının formasına, dilimlərinin dərinliyinə (*S.persica* növündə bu dərinlik yarpaq ayasının 1/4-1/5 hissəsini təşkil edir), *S.caucasica* növündən isə yarpağın forma və kiçikliyinə, qaidə hissəsinin və zirvəsinin formasına, daha az dərinliyə malik dilimlərinin olmasına (*S.caucasica* növündə bölmələr yarpaq ayasının yarımlarının 2/3 hissəsini təşkil edir) və tökülməyən kasa yarpaqcılqlarına görə fərqlənir.

Qafqaz coğrafi areal tipinə aiddir. Naxçıvan Muxtar Respublikası florasına ilk dəfə tərəfimizdən daxil edilir.

3. *S. buschiana* Zinserl. in Addenda VIII, p. 495; Grossg., Opr. rast. Kavk., (1949) 73; Grossg., Fl. Kavk., V (1952) 33. – **Buş quşarmudu.**



***S. buschiana* Zinserl. - Buş quşarmudu**

Hündürlüyü 4-6 m-ə çatan alçaqboylu ağac və ya koldur. 10-11 sm uzunluqda olan yarpaqları ikili olub, bar verən zoqlarda enli və ya yumurtavari ellipsvari, meyvəsiz zoqlarda isə neştervaridir. Yan damarlarının sayı 10-11 cütdür, kənarları ikiqat itidişlidir. Alt səthi boz yaşılmışlı keçəvari tükcüklidir. Qaidədən pazvarıdır.

Typus: Delvars, inter pagas N.Ermani et Schavlochovo, in schistosis, alt. 1850-2200 m, E. et N. Busch (LE).

Bitdiyi yer: Orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyəsindən 1800-2200 m hündürlüklərdə daşlı qayalı yamaclarda, arid seyrək meşəliklərdə və kolluqlar arasında yayılmışdır.

Yayıılma yeri. Muxtar respublikanın Ordubad rayonunun Nürgüt kəndi ətrafindakı seyrək meşəlikdə palid, yemişan, armud növləri ilə birlikdə və ya tək-tək 16.VIII.2012. T.H.Talibov, Ə.M.İbrahimov; Şahbuz rayonunun Biçənək kəndi ərazisində palid meşəliyi 09.VIII.2013. T.H.Talibov, Ə.M.İbrahimov.

Y.D.Zinzerling (Цинзерлинг, 1939) *S.buschiana* Zinserl. növünü sərbəst növ kimi qəbul etsə də, E.S.Qabrelyan (Габриэлян, 1978) onu *S.subfusca* (Ledeb.) Boiss. növünün sinonimi olduğunu göstərmüşdür. T.İ. Zaikonnikovaya (Заиконникова, 1980) görə *S.buschiana* Zinserl. növü yarpaqlarının formasına və bir sıra morfoloji əlamətlərinə görə *S.albovii* Zinserl. növünə oxşasa da, ondan aşağı səthi bozumtul qalın dərivari yarpaqları, six tükçülü kasa yarpaqları və meyvələri ilə fərqlənir. S.K.Çe-repanovun (Черепанов, 1995) əsərində də sərbəst növ olaraq qəbul olunmuşdur.

Qafqaz coğrafi areal tipinə aiddir. Naxçıvan Muxtar Respublikası florasına ilk dəfə tərəfimizdən daxil edilir.

4. *S. caucasica* Zinserl. в Зам. Герб. Инст. Бот. АН СССР IV (1923) 17 - 18; Grossg., Fl. Кавк. IV (1934) 288; Цинзерл. Фл. СССР IX (1939) 395; Колаковск., Фл.Абх. II (1939) 297; Сосновск. Фл. Гр. V (1949) 352; Grossg., Опред. раст. Кавк. (1949) 74; Grossg., Фл. Кавк. V (1952) 34. - *S. aria* v. *intermedia* Акинф., Прилипко, Фл. Азерб., V (1954) 58; Фл. Центр. Кавк. I (1894) 159. - *S. aria* v. *incisa* Альбов в Тр. Тифл. бот. сада 1 (1895) 72. - *S. scandica* auct. fl. cauc., non Fries. - *S. Woronowii*; Azərbaycanın ağac və kolları, III (1970) 45. - **Qafqaz quşarmudu**

Hündürlüyü 4-6 m-ə çatan alçaqboylu ağac və ya koldur. Yarpaqları tərsyumurtavari, dəyirmi, enli ellipsvari və ya bəzi hallarda uzunsov ellipsvari olub, qaidəyə yaxın hissəsi enli pazşəkillidir. Uc hissəsi küt və ya sıvri olub, (8) 10-12 (15) sm uzunluqda və 6-11 sm enindədir. Kənarı çox da dərin olmayan 5-7 dilimlidir (dilimlər yarpağın eninin 1 (3-1) 4 hissəsinə qədər çatır). 30-35 sıvri dişli vardır, üstdən tünd yaşıllı, çılpaqdır, altdan isə sıx boz və ya ağımtılı keçətükçüklidir. Yarpaqların dilimləri daxili tərəfdən tamkənarlıdır və ya yalnız yuxarı hissəsində 1-2 xırda dişli vardır. Yan damarlarının sayı 7-9 cütdür, yarpağın alt səthində damarlar aydın seçilir və keçətükçüklidir. Çiçək qrupu çoxçıraqlı olub, çiçək saplaşığı keçətükçüklidir. Kasacığı keçətükçüklü olub, dişləri üçbucaq şəklində sıvrıdır. Ləçəkləri ağ və tərsyumurtavaridir. Meyvələri 1,0-1,4 sm uzunlığında, 0,6-1,1 sm enində olub, bir qədər ovalşəkilli və ya azca uzun-sovdur, 7-12

(20) ədədi birlikdə qalxanlarda toplanmışdır. Yetişmiş meyvələri qırmızı olub, çılpaqdır, quruyanda göyərir. Qırmızımtıl qəhvəyi rəngli toxumları 0,5-0,6 sm uzunluqdadır. Dadi çox da şirin olmayıb, ağız bütüncüdür. May-iyun aylarında çiçək açır, avqust -sentyabrda isə meyvəsi yetişir.

Typus: Kavkaz, g. Bəştau, 1300 m nad ur. morja, 23.V.1887, İ.Akinfiyev (holo, LE).

Bitdiyi yer: Orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyəsindən 1800-2200 m hündürlüklərdə meşəliklərdə, meşənin yuxarı sərhəddi boyunca daşlı-qayalı yamaclarda, kolluqlar arasında əhəngdaşlı torpaqlarda yayılmışdır.

Yayılmış yeri. Muxtar respublikanın Şahbuz rayonunun Biçənək kəndi ərazisində palid meşəliyi 08.IX.2009. T.H.Talibov, Ə.M.İbrahimov.

5. *S. fedorovi* Zaikonn. Ботанический. Журнал, 1974, 59, 11: 1605.- *S. subfusca* auct. non Boiss. - **Fyodorov quşarmudu.**

Hündürlüyü 2 m olan kol və ya ağacdır. Yarpaqları 7-10 sm uzunluqda, kənarları ikiqat, bəzən də dərin dişcikli olub, tərsyumurtavari və ya ellipsisvari dir. Ucu sıvriləşmiş, qaidəyə doğru isə pazşəkilli daralmışdır. Yarpağın alt üzündə damarlar aydın seçilir. Yarpaq saplağı qırmızı-qonur rəngdədir. Çiçəklər qalxan çiçək qrupunda toplanmışdır. Kasaciğı keçətükçükli, qabarcıqlı və küt dişlidir. Çiçək saplaqları çılpaqdır. Ləçəkləri ağ, enli ellipsisvari olub, kasaciqdan demək olar ki, 2 dəfə uzundur. Meyvələri xırda, bir qədər kürəvari olub, əvvəl qırmızı, sonralar isə tünd-göyümtül rənglidir. İyun ayında çiçək açır, sentyabr -oktyabrda isə meyvəsi yetişir.



S. caucasica Zinserl. - Qafqaz quşarmudu

S. caucasica Zinserl. növü *S. armenica* Hedl. və *S. persica* Hedl. növlərinə yaxındır və onlarla asanlıqla hibridləşir. *S. caucasica* Zinserl. növü nadir və nəсли kəsilməkdə olduğu nəzərə alınaraq, T.S.Məmmədov, E.O.İsgəndər və T.H.Talibov tərəfindən Azərbaycanın nadir ağaç və kolları (2016) kitabına daxil edilmiş və qorunma yolları göstərilmişdir.

Qafqaz coğrafi areal tipinə aiddir. Naxçıvan Muxtar Respublikası florasına ilk dəfə tərəfimizdən daxil edilir.



S. fedorovi Zaikonn. - Fyodorov quşarmudu

Typus: Ossetia Australis, Ermani, in latere sinistro angustiae fl. Bolschaja Liachva, prope pagum Schavlochovo, 13.VII.1938, defl., fr. immat., L.I.Abramov (LE).


Bitdiyi yer: Orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyəsindən 1500-2300 m hündürlüklərdə meşənin yuxarı sərhəddi boyunca daşlı qayalı yamaclarda, arid seyrək meşəliklərdə və kolluqlar arasında yayılmışdır.

Yayılma yeri. Muxtar respublikanın Şərur rayonu Axura kəndi ətrafi Hadi Kayib, Quzuyatan əraziləri, meşə kolluq 23.VI.2009. T.H.Talibov, Ə.M.İbrahimov

T.İ.Zaikonnikova (Заиконникова, 1974) tərəfindən Osetiya ərazisindən toplanılan herbari nümunələrinə əsasən təsvir edilmişdir. E.S.Gabrelian (Габриэлян, 1978) *S.fedorovii* Zaikonn. növünü *S.subfusca* (Ledeb.) Boiss. növünün sinonimi olduğunu qeyd edir. Müəllifə görə T.İ.Zaikonnikova *S.subfusca* (Ledeb.) Boiss. növünün polimorf olduğunu nəzərə almadan onun forma dəyişikliklərindəki müxtəlif əlamətlərindən istifadə etməklə *S.fedorovii* Zaikonn. növünün təsvirini vermişdir. Lakin toplanılan herbari nümunələri üzərində aparılan təhlillər nəticəsində aydın olmuşdur ki, *S.fedorovii* Zaikonn. növü yarpaqlarının forma və ölçüsünə, tükcüklüyünə, kənarlarının dişcikliyinə, meyvələrinə və s. görə xüsusiilə fərqlənir.

Qafqaz coğrafi areal tipinə aiddir. Naxçıvan Muxtar Respublikası florasına ilk dəfə tərəfimizdən daxil edilir.

6. *S. kusnetzovii* Zinserl. Цинзерл. Фл. СССР IX (1939) 397 et Add. VIII: 496; Гросг., Опред. Раст. Кавк. (1949) 74; Сосновск. и Махат., Опред. дер. и куст. Арм. ССР (1950) 30; Гросг., Фл. Кавказа V (1952) 33, Прилипко, Фл. Азерб., V (1954) 56; Гачечиладзе, Дендрофло. Кавказа, IV (1965) 116; Заиконникова, Ботан. журнал, 1980, 65, 9:1228; Заиконникова, Ботан. журнал, 1982, 67, 1:101; Azərbaycanın ağac və kolları, III (1970) 43.- **Kuznetsov quşarmudu.**



S. kusnetzovii Zinserl. - Kuznetsov quşarmudu

Hündürlüyü 4-5 m-ə çatan kol və ya alçaqboylu koldur. Tumurcuqları keçəvari tükcüklüdür və ya nadir hallarda çılpaqdır. Yarpaqları enli, tərsellipsvari və ya ellipsvarıdır, qaidə hissəsi pazvari ensizləşir. Uc hissəsi sıvri və ya nadir hallarda küt olub, 5-8 sm uzunluqda və 4-6,5 sm enindədir. Üst tərəfi çılpaq, yaşıł, alt tərəfdən isə bozumtul six keçətük-cüklüdür. Kənarı ikiqat dişlidir, yan damarlarının sayı 7-10 cütdür. Çiçək saplağı ağ keçətük-cüklü, kasacığı ağ keçətük-cüklü olub, üçbucaq şəklində dişlidir. Ləçəkləri ağ, dəyirmiləşmişdir. Meyvələri demək olar ki, kürəvaridir, 1,3 sm uzunluğunda, 1,1 sm enində olub, 11-16 ədədi birlikdə qalxanlarda toplanmışdır. Yetişmiş meyvələri qırmızımtıl olub, parlaqdır və üzəri azca tükcüklüdür. Tünd qəhvəyi rəngli toxumları 0,6-0,7 sm uzunluqdadır. Mayıyun aylarında çiçək açır, sentyabr-oktyabrda isə meyvəsi yetişir.

Typus: *Caucasus ossidentalis*, Reservatum Publicum Caucasicum in rupibus et pratalis in declivio australi montis Zakan, 12.VII.1930, A.İ.Leskov (LE).

Bitdiyi yer: Orta və yüksək dağlıq qurşاقlarda dəniz səviyyəsindən 1700-2300 m hündürlüklərdə palid meşələrində, seyrək meşələrin kənarlarında, açıq qayalı yamaclarda, kol pöhrəlikləri arasında yayılmışdır. Tək-tək və ya qruplarla palid seyrək meşəliklərində və ya kol pöhrəliklərində *Rhamnus cathartica* L., *Viburnum lantana* L., *Lonicera iberica* Bieb., *Sorbus graeca* (Spach) Lodd. ex Schauer, *S. aucuparia* L., *Euonymus verrucosus* Scop., *Berberis iberica* Stev. & Fisch. ex DC., *Juniperus oblonga* Bieb. və s. ilə birlikdə rast gəlinir.

Yayılma yeri. Muxtar respublikanın Şahbuz rayonunun Biçənək kəndi ərazisində palid meşəliyi 09.VIII.2013. T.H.Talibov, Ə.M.İbrahimov; Ordubad rayonunun Nürgüt kəndi ətrafindakı seyrək meşəlikdə palid, yemişan, alma, armud, itburnu, murdarça və s. növləri ilə birlikdə və ya tək-tək 04.IX.2015. T.H.Talibov, Ə.M.İbrahimov

Bu növ *S. graeca* növünə yaxın olub, ondan aydın şəkildə seçilən inçə dişcikli yarpaq kənarları, xarakterik tükcüklü və qırmızı rəngli çiçəkləri və meyvələri ilə fərqlənir.

A.M.Əsgərov Azərbaycan florasının konspekti (2011) kitabında Kuznetsov quşarmudunun Azərbaycanda yayıldığını göstərsə də, sonrakı əsərində (Əsgərov, 2016) bu fikri təkzib etmişdir.

T.A.Qasimova və b.-nın (Касумова и др., 2014) məlumatlarında əsasən *S. kusnetzovii* Zinserl. növünə Böyük Qafqazın bütün ərazisində orta və yüksək dağlıq qurşاقlarda dəniz səviyyəsindən 1200-2400 m hündürlüklərdə palid meşələrində, seyrək meşələrin kənarlarında, açıq qayalı yamaclarda, kol pöhrəlikləri arasında yayıldığı qeyd edilmişdir.

S. kuznetsovii Zinserl. növü nadir və nəslə kəsilməkdə olduğu nəzərə alınaraq, T.S.Məmmədov,

E.O.İsgəndər və T.H.Talibov tərəfindən Azərbaycanın nadir ağaç və kolları (2016) kitabına daxil edilmiş və qorunma yolları göstərilmişdir.

Qafqaz coğrafi areal tipinə aiddir. Naxçıvan Muxtar Respublikası florasına ilk dəfə tərəfimizdən daxil edilir.

7. *S. migarica* Zinserl. Цинзерл. Фл. СССР IX (1939) 398 et Add. VIII: 496, tabl. 26, 3 (fol.); Гросг., Опред. раст. Кавк.: (1949) 74; Сосн. Фл. Груз. V (1949) 353; Гросг. Фл. Кавк. изд. V (1952) 34, tabl. 6, 2, sub *S. graesa* (excl. Petiolum); Колак. Мат. позн. фауны и флоры СССР, нов. сер. отд. бот. X (1961) 408 (Раст. мир Колхиды); Гач. Дендрофл. Кавк. IV (1965) 115, рис. 19, 1 (fol.). - *S. aria* auct. non Crantz : Альбов, Тр. Тифл. бот. сада 1 (1895) 70, (Prodr. Fl. Colch.). - *S. graeca* auct. non Hedl.: Заиконн. Бот. журн., 1973, 10:167 - **Miqariya quşarmudu**

0,5-2,0 m hündürlükdə koldur. Tumurcuqları zəif keçətükçüklüdür. Yarpaqları az və ya çox dərəcədə dərivarividir, dayırmıdır, (5) 7-9 (10) sm uzunluqda, (4,5) 6-7 (8) sm enindədir, yuxarı hissəsi kütdür. Yan damarlarının sayı 8-10 cütdür. Üst səthi damarlardan başqa çılpaq və ya zəif tükcüklüdür. Alt səthinin damarlar arası sıx ağ keçəvari tükcüklü, damarların üzəri isə çox zəif tükcüklüdür. Ona görə də damarlar daha tünd rəngi ilə aydın seçilirlər. Yarpağın kənarı aşağı hissədən tamkənarlı, yuxarıya doğru hissəsi isə (1/8-1/3) dişciklidir. Dişciklər kiçik və iti olub, hər tərəfdə onların sayı 20-25 ədəddir. Yarpaq və çiçək saplaşığı qısa və ağ keçətükçüklüdür. Kasacığı ağ keçətükçüklü olub, çiçəkləmədən sonra aşağı əyilən üçbucaq şəkilli dişciklidir. Yetişmiş meyvələri tünd qırmızımtıl olub 1,1-1,3 sm uzunluqda, 1,0-1,2 sm enindədir. May-iyun aylarında çiçək açır, sentyabr -oktyabrda isə meyvəsi yetişir.

Typus: Megrelia, mons. Migaria, 21.VII.1936, P.Panjutin (LE).

Bitdiyi yer: Orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyəsindən 1800-2100 m hündürlüklərdə palid meşələrində, meşənin yuxarı sərhəddi boyunca daşlı-qayalı yamaclarda, arid seyrək meşəliklərdə və kolluqlar arasında əhəngdaşlı torpaqlarda yayılmışdır.

Yayılma yeri. Muxtar respublikanın Ordubad rayonunun Nürgüt kəndi ətrafindakı seyrək meşəlikdə ardıc, zirinc, palid, yemişan, armud, alma, itburnu və s. növləri ilə birlikdə və ya tək-tək 02.XI.2011. T.H.Talibov, Ə.M.Ibrahimov

S.graeca növünə yaxın olub, ondan çox kiçik saplaqlı yarpaqlarına görə fərqlənir. *S. migarica* Zinserl. növündə yarpaq saplaşığının uzunluğu (0,2) 0,5-0,7 (1,0) sm olduğu halda, *S.graeca* növündə 1,0-1,5 və ya 1,5-2,0 sm uzunluqdadır. Yarpaq kənarının dişcikləri *S.graeca* növündə olduğu kimi yarpağın ortasından (və ya hətta ortasından əsasına

doğru) deyil, yarpağın ortasından uc hissəyə doğru toplanmışdır.

İ.T.Zaikonnikovanın məlumatlarında Qafqazdan toplanılan herbari nümunələrinin sonraki təyinatlar zamanı *S. migarica* Zinserl. növü *S. graeca* var. *cuneata* Zinserl. kimi qeyd edildiyi göstərilir. Belə təyinatlara Azərbaycan MEA Botanika İnstitutunun Herbariumunda saxlanılan nümunələrdə dərast gəlmək mümkündür (AMEA Botanika İnstitutunun Herbari fondunda saxlanılan nümunələrdə Ordubad rayonunun Məzrə və Urmus kəndləri arası (16.08.1933, Karyagin) və Urmus (02.08.1933, İsayev; 15.08.1933, Karyagin) kəndinin ətrafindan toplanıldığı göstərilmişdir). Buna görə də E.S.Qabrielyan (Габриэлян, 1978) *S. migarica* Zinserl. növünü *S. umbellata* (Desf.) Fritsch var. *orbiculata* Gabr. (*S. graeca* var. *orbiculata* Zinserl.) növünün sinonimi kimi göstərmişdir. Lakin ədəbiyyat məlumatlarının araşdırılması, həm də toplanılan herbari nümunələrinin təhlili zamanı aydın olmuşdur ki, *S. migarica* Zinserl. növü morfoloji əlamətlərinin müxtəlifliyinə və coğrafi arealına görə S.K.Çerapanovun (Черепанов, 1995) da qeyd etdiyi kimi sərbəst növ olaraq qəbul olunması daha məqsədə uyğundur.



***S. migarica* Zinserl. - Miqariya quşarmudu.**

İ.T.Zaikonnikova Заиконникова, 1973) da *S. migarica* Zinserl. növünün Y.D. Zinzerlinqin (Цинзерлинг, 1939) qeyd edildiyi kimi dar endemik növ olmayıb, bütün Qafqazda yayıldığı qeyd etmişdir.

Qafqaz coğrafi areal tipinə aiddir. Naxçıvan Muxtar Respublikası florasına ilk dəfə tərəfimizdən daxil edilir.

8. *S. tamamschjanae* Gabr. Biol. журн. Армении, 1969, 22, 2:42. – *S.dualis* auct. p.p., non Zinserl. – *S.armeniaca* auct. p.p., non Hedl. – *S.roopiana* auct. p.p., non Bordz. – **Tamamşyan quşarmudu.**



***S. tamamschjanae* Gabr. - Tamamşyan quşarmudu**

Hündürlüyü 2-5 m-ə çatan kol və ya alçaq-boylu ağacdır. Yarpaqları yumurtavarı və ya ellipsvari olub, 2,5-9 sm uzunluqda, 1,5-5 sm enindədir, qaidəyə yaxın hissəsi pazvari daralmışdır, uc hissəsi isə kütdür. Üst səthi tünd yaşıllı, çıpalıq, alt səthi isə sıx boz və ya ağımtıl keçətükçüklüdür. Kənarı kiçik dişcikli olub, kifayət qədər dərin qısa dilimlidir. Yan damarlarının sayı 7-9 cütdür. Çiçək qrupu çoxçığlı qalxanvarıdır. Çiçək saplaşığı ilk vaxtlar tükcüklü olub, sonralar çıpalıqlaşır. Kasacı kənarları dişciklər üçbucaq şəklində olub, qısa və iti ucludur. Ləçəkləri ağ olub, yumurtavarıdır. Meyvələri 1,2 sm uzunluqda, 1,1 sm enində olub, enli ellipsvari idir, 5-11 (18) ədədi birlikdə qalxanlarda toplanmışdır. Yetişmiş meyvələri açıq narincı rəngdə olub, parlaqdır. Açıq qəhvəyi rəngli toxumları 0,6 sm uzunluqda, 0,2 sm enindədir. Dadı çox da şirin olmayıb, ağız bütütür. May-iyun aylarında çiçək açır, sentyabr -oktyabrda isə meyvəsi yetişir.

Holotypus: Armenia, in vicinitate Khosrov, supra ruinas pagi Mangjuk, ad ripam sinistram fl. Qesus, in silva, 1800 m, 17.VI.1968, Gabrieljan (ERE, iso. LE, E).

Bitdiyi yer: Orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyəsindən 1800-2400 m hündürlüklerdə palid meşələrində, meşənin yuxarı sərhəddi boyunca daşlı-qayalı yamaclarda, arid seyrək meşəliklərdə və kolluqlar arasında əhəngdaşlı torpaqlarda yayılmışdır.

Yayılma yeri. Muxtar respublikanın Şərur rayonunun Qaraquş dağı Lizbirt ərazisi ətrafindakı seyrək meşəlikdə palid, yemişan, armud, itburnu, murdarça, vən və s. növlər ilə birlilikdə və ya tək-tək. 05.X.2011. T.H.Talibov, Ə.M.İbrahimov; Şahbuz rayonunun Ayrinc kəndi ətrafi seyrək meşəlik, 09.VII.2013; Ordubad rayonunun Nürgüt kəndi ətrafindakı seyrək meşəlikdə palid, yemişan, armud növləri ilə birlilikdə və ya tək-tək 04.IX.2015. T.H.Talibov, Ə.M.İbrahimov

S. tamamschjanae Gabr. növü ona yaxın *S. arrneniaca* Hedl. növündən qaidəyə doğru pazvari daralmış (dəyirmi yox) yarpaqları, dilimlərinin forma və böyüklüyü, tükcüklüyü, damarlanması, narincı rəngli (qırmızı yox) meyvələri, *S.persica* Hedl. növündən isə rombvari-ellipsşəkilli, üstdən tünd yaşıllı altdan isə yaşlılımtıl ağ tükcüklü, qısa itiulu dilimlənmiş yarpaqları, aşağı əyilmiş meyvə saplaqları və meyvələrinin rənginə görə fərqlənir.

Qafqaz coğrafi areal tipinə aiddir. Naxçıvan Muxtar Respublikası florasına ilk dəfə tərəfimizdən daxil edilir.

Sorbus albovii Zinserl., *S. armeniaca* Hedl., *S. buschiana* Zinserl., *S. caucasica* Zinserl., *S. fedorovi* Zaikonn., *S. kusnetzovii* Zinserl., *S. migarica* Zinserl. və *S. tamamschjanae* Gabr. növlərinin herbari nümunələri AMEA Naxçıvan Böləməsi Biorezervlər İnstitutunun Herbari fondunda saxlanılır.

ƏDƏBİYYAT

Əsgərov A.M. (2011) Azərbaycan florasının konsepti. Əlavələr və dəyişiklərlə (1961-2009). Bakı: Elm, 204 s.

Əsgərov A.M. (2016) Azərbaycanın bitki aləmi (Ali bitkilər - *Embryophyta*). Bakı: TEAS Press Nəşriyyat evi, 444 s.

İbrahimov Ə.M. (2008) Naxçıvan Muxtar Respublikası florasında yayılan quşarmudu (*Sorbus L.*) növlərinin sistematik təhlili və yayılma zonaları. *AMEA Naxçıvan Böləməsinin Xəbərləri, təbiət və texniki elmlər seriyası*, 4: 94-97.

Məmmədov T.S., İsgəndər E.O., Talibov T.H. (2016) Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 380 s.

- Талибов Т.Н., Ибраимов Э.М.** (2013) Naxçıvan Muxtar Respublikasının dendroflorası. *AMEA Naxçıvan bölməsinin xəbərləri, təbiət və texniki elmlər seriyası*, **4**: 69-77.
- Габриэлян Э.Ц.** (1978) Рябины (*Sorbus L.*) Западной Азии и Гималаев. Ереван: АН Арм. ССР, 264 с.
- Гроссгейм А.А.** (1952) Род *Sorbus L.* Флора Кавказа. М.-Л.: АН СССР, **5**: 29-37
- Зайконникова Т.И.** (1973) *Sorbus migarica* Zinsel. на Кавказе. *Новости сист. высш. раст.*, **10**: 167-172.
- Зайконникова Т.И.** (1974) Новый вид рябины на Кавказе. *Ботанический журнал*, **59**(11): 1605-1608.
- Зайконникова Т.И.** (1976) Критические заметки о некоторых Кавказских видах рода *Sorbus L.*. *Новости сист. высш. раст.*, **13**: 116-121.
- Зайконникова Т.И.** (1980) К вопросы об объеме Кавказского вида *Sorbus subfusca* (Ledeb.) Boiss. *Новости систематики высших растений*, **17**: 145-152.
- Касумова Т.А., Алиева З.С., Сафкулиева Т.Д.** (2014) Обзор видов рода *Sorbus (Rosaceae)* в Азербайджане. *AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)*, **69**(3): 16-21.
- Прилипко Л.И.** (1954) Род *Sorbus L.* Флора Азербайджана. Баку: АН Аз. ССР, **5**: 52-60
- Черепанов С.К.** (1995) Сосудистые растения России и сопредельных Государств (в пределах бывшего СССР). Санкт-Петербург: Мир и семья-95, 992 с.
- Цинзерлинг Ю.Д.** (1939) Род *Sorbus L.* Флора СССР. М.-Л.: АН СССР, **9**: 372-406.

Новые Виды Рябины (*Sorbus L.*) Для Флоры Нахчыванской Автономной Республики

Т.Г. Талыбов, А.М. Ибрагимов

Институт биоресурсов Нахчыванского отделения НАН Азербайджана

На основе анализа результатов многолетних исследований, в числе собранных во время научных экспедиций материалов обнаружено новые для флоры Нахчыванской Автономной Республики виды - *Sorbus albovii* Zinsel., *S. armeniaca* Hedl., *S. buschiana* Zinsel., *S. caucasica* Zinsel., *S. fedorovii* Zaikonn., *S. kusnetzovii* Zinsel., *S. migarica* Zinsel. və *S. tamamschjanae* Gabr. В статье также приводятся синонимы видов и сведения о закономерностях распространения их по высотным поясам, биотопах и сроках цветения и плодоношения.

Ключевые слова: Нахчыванская Автономная Республика, *Sorbus L.*, новые виды, систематика, ареалы распространения

The New Rowanberry (*Sorbus L.*) Species For The Flora
Of Nakhchivan Autonomous Republic

Т.Н. Talibov, А.М. Ibrahimov

Institute of Bioresources, Nakhchivan Division of Azerbaijan National Academy of Sciences

New species for the flora of the Nakhchivan Autonomous Republic - *Sorbus albovii* Zinsel., *S. armeniaca* Hedl., *S. buschiana* Zinsel., *S. caucasica* Zinsel., *S. fedorovii* Zaikonn., *S. kusnetzovii* Zinsel., *S. migarica* Zinsel. and *S. tamamschjanae* Gabr have been established on the basis of the results of a long-term research, including the analysis of the collected materials during scientific expeditions and the study of the literature data. The article also provides synonyms of species and information about the regularities of their distribution over high-altitude zones, habitats and the timing of flowering and fruiting.

Keywords: Nakhchivan Autonomous Republic, *Sorbus L.*, new species, systematic, areas of distribution